



# İlham Əliyevin meqalayihəsi

## "Cənub qaz dəhlizi" istehsalçı, istehlakçı və tranzit ölkələrin maraqlarına xidmət edir

Bu şaxtalı-sazaqlı, qarlı-buzlu qış günlərində neçə-neçə ölkədəki istehlakçıların mənzilləri və iş otaqları Azərbaycanın mavi yanacağı ilə isinir. Ümumiyyətlə, son dövrlər dünyada cərəyan edən hadisələr bir çox yerlərdə qaza tələbatı artırıb. Yaranmış vəziyyətdə Avropa ölkəmizdən daha çox qaz gözləyir. Bu ehtiyacı qarşılıqla isə "Cənub qaz dəhlizi"nin öhdəsinə düşür. "Cənub qaz dəhlizi"nin - Prezident İlham Əliyevin yaratdığı meqalayihənin...

Bakı yaxınlığında Səngəçal terminalindən başlayıb İtaliya torpağınadək 3500 kilometr məsafə qət edən, artıq yeni qollarla - interkonnektorlarla şaxələnən bu meqalayihənin təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olmuşdur. Dünyanın bir çox görkəmli siyasətçiləri, nəhəng neft-qaz şirkətlərinin rəhbərləri haqlı olaraq deyirlər ki, "Cənub qaz dəhlizi"nin araya-ərəsəyə gəlməsində Azərbaycan Prezidentinin rolü misilsiz, səyləri böyük, zəhməti ölçüyəgəlməzdır.

Bəli, İlham Əliyev dünya-ya səs salan bir meqalayihə yaratdı. Elə bir meqalayihə ki, bununla Avropanın enerji xəritəsi yenidən çəkildi. Qoca qıtənin mavi yanacağa ehtiyacı artanda, vəziyyət hətta kəskin şəkil alanda neçə-neçə ölkə bu layihənin köməyinə bel bağladı.

Elə bir meqalayihə yaratdı ki, onun həyata keçirilməsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya birləşdi. Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro, Ruminiya, Macarıstan, Slovakiya və daha neçə ölkə ondan bəhrələnmək arzusundadır. Başqa sözlə, Azərbaycan qaz ixrac edən ölkə kimi daha çox tanındı, şöhrət tapdı.

Elə bir meqalayihə yaratdı ki, qarşısından gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatımızın inkişafında müüm amil olacaq. Ölkəmizin regionda və Avropada nüfuzunun artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət götürəcəklər. Bu layihə Azərbaycana böyük gəlirlər getirərək insanların rifahının yüksəlməsinə təsir göstərəcək, xalqımızın fıravon gələcəyini təmin edəcək.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Cənub qaz dəhlizi" Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir. Dövlət başçısı bununla yanaşı, "Cənub qaz dəhlizi"nin beynəlxalq əməkdaşlıq və tərəfdəşlik şəraitində reallaşdırığını da dəfələrlə vurgulamışdır. Yəni "Cənub qaz dəhlizi" layihəsinin uğurla tamamlanması nümayiş etdirir ki, komanda şəklində aparılan iş

həmişə yaxşı nəticə verir. Burada istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları üst-üstə düşür.

Xatırladıq ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan qazını Gürcüstan'a 2006-ci ildə çatdırıb. Gürçüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik boru kəməri qoşulur və bununla Azərbaycan qazı Ərzuruma nəql edilir. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükde Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri adlanır. BTƏ 2007-ci il iyulun 3-də istifadəyə verilib.

"Cənub qaz dəhlizi"nin birinci seqmentini elə genişləndirilmiş CQBK təşkil edir.

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) "Cənub qaz dəhlizi"nin ikinci və ən böyük hissəsidir. Onu bu möhtəşəm enerji dəhlizinin birləşdirici halqası, onurğa sütunu da adlandırırlar. Sonuncu seqment olan TAP (Trans-Adriatik Qaz Boru Kəməri) 2020-ci ilin son günündə istifadəyə verilib. İxracın mənbəyi isə Xəzərin Azərbaycan sektorunda yerləşən, son on illiklərdə dünyada kəşf edilmiş ən böyük karbohidrogen yataqlarından olan ""Şahdəniz""dir.

"Cənub qaz dəhlizi"ndən bəhs edərkən, onun gerçəkləşməsində Azərbaycanın rolunu vurğulayarkən bir məqamı da unutmaq olmaz. Belə ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının layihənin həyata keçirilməsində müstəsnə rolü olmuşdur. Məşvərət Şurasının bu il fevralın 4-də Bakıda keçirilən toplantı sayca 8-ci idi. Keçən il koronavirus pandemiyası səbəbindən videokonfrans formatında keçirilən 7-ci iclası nəzərə alınmasaq, 2015-ci ildən üzüberi ildə bir dəfə, adətən, fevral ayında baş tutan bu tədbirlər həmişə Azərbaycan evsahibliyi etmişdir. Bu toplantıda XXI əsrin nəhəng layihəsi olan "Cənub qaz dəhlizi"nin reallaşması istiqamətin də gedən işlər müzakirə olunmuş, qarşısındaki vəzifələr müəyyənləşdirilmişdir. Toplantıların məhz Bakıda keçirilməsi Prezident İlham Əliyevin dünyadakı nüfuzundan qaynaqlanır və Azərbaycanın layihədəki rolunu bir daha təsdiqləyir.

Azərbaycanın qaz ixracı şaxələnir və bu diversifikasiya həqiqətən də günün tələbləri ilə uzaşır. Başqa sözlə, zaman Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin məqsədyönlü olduğunu, müəyyənləşdirilmiş strategiyanın düzgün seçildiyini sübuta yetirir. Prezidentimizin özünün də dediyi kimi, "Cənub qaz dəhlizi" layihəsi

başa çatıb, bizim işimiz isə davam edir.

Cari il oktyabrın 1-də Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) istifadəyə verilmişdir. IGB Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işləməsinin ikinci mərhəlesi çərçivəsində çıxarılan təbii qazı Bolqarıstan'a çatdıracaq.

İnterkonnektorun açılış mərasimindəki çıxışında dövlətimizin başçısı Azərbaycan qazının ixracı və onun potensialı məsələlərinə toxunaraq demişdir: "Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır. Artıq səylədiyim kimi, bu ilin iyul ayında biz xanım prezident Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə anlaşma memorandumu imzalandıq. Bu, çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var. Biz TANAP-in 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-in isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdəşlərimizlə artıq məsləhətləşmələrə başlamışq. Çünkü bu olmadan əlavə təchizatı təmin etmək çətin olacaq".

Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu gün "Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyi yalnız "Şahdəniz" olsa da, yaxın gelecek də ona digər yataqların da qoşulacağı gözlənilir. Ölkəmiz həmçinin müasir və çoxşaxəli qaz nəqliyyatı infrastrukturuna malikdir. Bu da bir səra ölkələri mavi yanacaqla təmin etməyə imkan verir.

Bütün bunlarla yanaşı, onu da xatırlatmaq vacibdir ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə möhkəm əməkdaşlıq və tərəfdəşlik platforması yaradıb. Artıq bütün dünya Azərbaycanı etibarlı tərəfdəş kimi tanır.

Prezidentimiz bütün bunları nəzərə alaraq demişdir: "Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artırıq və tərəfdəşlərimizi təbii qazla təmin edək".

Prezident İlham Əliyevin qətiyyəti və sözübütlüyü qaza tələbatın artlığındı indiki dövrədə özünü aydın göstərir.

**Flora SADIQLI,  
"Azərbaycan"**